

Mən onu nə hayatda, nə də canlı olaraq sahnədə görmüşəm, Mehdi Məmmədov sənətinin yalnız seyrisi olmuşam. Radioda, televiziyyada onun əzəməli səsini eşitmışəm, televiziyyada nümayiş edilən bir sira tamaşalarda oynadığı rollara baxmışam. Ancaq onun tasiri o qədər böyükdür ki, bu böyüklüyü azacıq da olsa dərk elemək üçün bir neçə an kifayətdir. Onun çoxxəhəlli yaradıcılıq fealiyyəti ilə tanış olanda heyrətimi gizləde bilmədim. Bu insanda, bu sənət fədaisində nə qədər böyük enerji, güc, qüvvət var imiş. Bu insan yiyələndiyi bütün sənətlərdə kamıl imiş. Və onun yaradıcılığı ilə bir sırada, bəlkə də ondan irəlidə böyük şəxsiyyəti dururdu. Onun yaradıcılığı ilə şəxsiyyəti arasında heç bir uçurum və təzad yox idi.

Mehdi Məmmədov dedikdə gör-

yazır: «Cavid müəllimin məşgələləri orijinal tərzdə keçir, başqa müəllimlərin dərslerindən fərqlənirdi. O, dərs deyərən də şair və dramaturq olaraq, sənətkar olaraq qahrdı».

Mehdi Məmmədov-Cavid paralelini burada xatırlatmaq ona görə zəruridir ki, böyük sənətkarların həm sənəti, həm də şəxsiyyəti onun üçün örnək olub və Mehdi Məmmədov da sənətdə özünü Cavidin şagirdi sayırdı.

Mehdi Məmmədov böyük sənətşünas idi. Azərbaycan estetik fikri tarixində onun öz yeri var. Daha doğrusu, XX əsr Azərbaycan estetik fikrinin inkişafında Mehdi Məmmədovun xidmətləri əvəzsizdir. Akademik Məmməd Arif onun «Azəri dramaturgiyasının estetik problemləri» monoqrafiyasını yüksək qiymətləndirmiştir. Mehdi müəllim bu kitabda Azərbaycan teatrının və

Mehdi Məmmədov



O bütün varlığı ilə teatra bağlı idi...

lərimiz qarşısında ilk növbədə, bütün varlığı ilə teatrı bağlı olan bir insan dayanır. Onun məşgül olduğu bütün sənətlər bu və ya digar daracada teatrla bağlı idi. Sənətşünaslıq doktoru, professor Mehdi Məmmədov teatra, onun problemlərinə, aktyor sənətinə aid neçə-neçə dərsliklərin, monoqrafiyaların və məqalələrin müəllifi idi. O, elə sənətkardan yazardı ki, onlar sənətdə iz qoymuşdular. Xalqın milli-mənvi dəyərlərinin daşıyıcıları idilər. Məsələn Hüseyin Cəvidi götürək. Cavid sənəti Mehdi Məmmədov yaradıcılığının bütün istiqamətlərində öz fəsirini göstərirdi. Mehdi Məmmədov bu böyük sənətkar haqqında məqalələrinin birində yazmışdır: «Man 1931-1932-ci tədris ilində Hüseyin Cəvidi onun şöhərətinin gur şolə sağdıq günlərdə ilk dəfə dərs otaqlarında gördüm. Gördüm, amma gözlərimə inanmadım. Çünkü, mənim təsəvvürümüzdəki Cavid, əsərlərini oxuya-oxuya xəyalimdə nəhəng surətini yaratdıqm o qiyabi şəxsiyyətle indi burada gördüğüm gerçək Cavid arasında kəskin təzad, ziddiyyətli bir təzad var idi. Təsəvvürümüzdəki tamam qeyri-adi, heç kəse bənzəməyən ecazkar bir sənətkar, bir şəhrkar, gerçəklilikdə gördüğüm isə heç kəsden seçiləməyən adı, lap adı bir şəxs idi». Daha sonra Mehdi müəllim

dramaturgiyasının inkişaf tarixini izləyir, müasirlik kateqoriyasının fəlsəfi-estetik mahiyəti, ənənə və novatorluq, yaradıcılıq metodu, dramaturgiyada sənətkarlıq məsələləri, komizm və faciqlik, estetik ideal və müsbət qəhrəman problemləri ilə bağlı fikir və mühəhizələrinin açıqlayırlar. Mehdi müəllimin dünyaya estetik fikrinə necə bəslədələr olduğunu adamı heyrətə götürür. O, Hegeli, Kantı, Nitşenı və dünyanın ən məşhur filosoflarını dərinində mənimsemmişdi.

Mehdi Məmmədov Azərbaycan dramaturgiyastının və teatrının professional tədqiqatçılarından idi. Nəzəri səviyyəsi, elmi dünyagörüşü yüksək olduğu üçün istonilən bir dram əsərinin mahiyətini, estetik dəyərini ortaya qoya bilirdi. O, hər bir dram əsərinə müasirlik nöqtəyi nəzərindən diqqət yetirirdi. Mehdi müəllim əsl müasirliklə görünən anlayışları bir-birindən fərqləndirərək yazardı: «Biz həyat və sənət ələmində hazırlı vaxtla əlaqədar olan hər nə varsa, hamisini çox halda «mütəsir» adlandırmırıq. Belə həllarda «Mütəsir» sözü əsl mənasında deyil, ancaq zaman mənasında işlənir, «indiki», yaxud «hazırkı» kəlmələrinin əvəzliyinə çevrilir. Müasirlik kateqoriyası ilə belə şərtlər və özəsinə rəftar natiqəsində, məsələn biz indi yaşayış adamların hamisimi müasir

insan adlandırmış; əgər pyesin üstündə «hadisə biziñ günlerde çərçivəndədir» yazılımsa, biz onu müasir asar hesab etməli oluruz; bedii yaradıcılıqda dəbi müasirliyi borabor tutmaq – müasirliyi dəb soviyyəsinə endirmek, onun məzmununu dayazlaşdırmaq deməkdir. Bəs müasirlik nöđür? Mehdi Məmmədov yazdı: «Müasirlik əsərin fəlsəfi mahiyyətlərini, böyük həqiqətlərini real vərliqdə və zamanın öz daxilində axtarır. Müasirlik cəmiyyətin, maddi əsləmin, real zamanın və makamın dərk edilməsi, idarəti deməkdir.»

Mehdi Məmmədovun çoxca həlli fəaliyyəti da məhz bu meyərlə-müasirlik meyuri ilə qıymatlandırılmışdır. O, böyük güliş ustaları Mirzəağa Əliyev və Sabit Rahman haqqında yazdığı monoqrafiyalarda da müasirlik tələhimini asas götürmüdü. Mehdi Məmmədov «Rejissor sənəti» adlı monoqrafiya yazmışdır. Cavid və Cabbarlı sənəti barədə kitab qələmə almışdır, yəni do müasirlik prinsipim asas götürmüdü. Hüseyn Ərəblinskaya və Aleksandr Tuğanova həsr etdiyi monoqrafiyalarda da bu prinsipdən çıxış etmişdir ki, sənəti və sənəkəti onum müasirliyi yaşadır. Onun teatr və dramaturgiya ilə bağlı qələmə alındığı məqədiləri haqqında eyni sözləri demək olar.

Mehdi Məmmədov əsl teatral insan idi. O, Azərbaycan teatr tarixində parlaq bir rejissor kimi silinməz izlər həməxəndir. Tərcüməyi-halında bu məqamlara diqqət yetirik: «Bakıda yeddilik məktəbi bitirib Azərbaycan dövlət teatr məktəbinin aktyorluq yəhəsində faxil olmuşdur. Eyni zamanda teatrdə fohlo işləməşdir. 1936-40-ci illarda A.Lunaçarski adına Moskva Dövlət Teatr sənəti institutunun rejissorluq ixtisasında təhsil almışdır. Bu illərdə «Ədəbiyyat qəzetinin» sahiblərindən «Dağılan təfaq», «Maqbet» və «Sahname» tamaşaları haqqında ray yazımışdır. Moskvada təhsilini başa vurduqdan sonra Cabbarlı adına Gəncə Dövlət Akademik Dram teatrında rejissor işləməşdir (1941-1945). Ondan sonra Ərəblayev adına Azərbaycan Dövlət Akademik Dram Teatrında rejissor fəaliyyətini davam etdirmişdir. Bir müddət Səməd Vurgun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru və baş rejissoru işləməşdir. Nəhayət, onun müxtəlif illərdə ali məktəblərdə estetikanın mühəndizlərindən kafedra müdürü işlədiyi de unudulmamışdır. 1969-1977-ci illerde isə Mehdi Məmmədov Azərbaycan teatr cəmiyyəti rəyasət heyətinin sədrini vəzifəsində çalışmışdır. Bu tərcüməyi həldən da görünən kimi Mehdi Məmmədovun bütün şüərlü hayatı teatr sənəti ilə bağlı olmuşdur.

Mehdi Məmmədov yaradıcı rejissor idi. Onun tamaşaları həmişə teatr aləminde orijinallığı ilə seçilmiş və bir hadisə kimi qeyd olunmuşdur. Görkəmlili senetşunas Cəfər Cəfərov «Azərbaycan teatrı» adlı sanhalla monoqrafiyasında yazır: «Moskva Dövlət Teatr Sənəti Institutunun rejissorluq fakultəsini, N.M.Qorçakovun sınıfını bitirən görə rejissor Mehdi Məmmədovun teatra (səhbiat Gəncə Teatrından gedir) galisi ilə tamaşaların cəsarelli orijinal həlli istiqamətlərindəki seydlər xüsusi ilə parlaq və qabarığ şəkil aldı. Moskva Bədəye teatrında təcrübə məktəbi keçmiş Mehdi Məmmədov həmişə ciddi analitik yaradıcılıq üslubuna məyl göstərir. Pyesə mufossal və daşıq təhlil verərək, onun bədii toxumusunun özünmoxsusluğuna nüfuz etmək yolu ilə gedirdi».

Gəncə teatrında o, Çexovun «Üç bacı» tamaşasına orijinal bir quruluş vermişdi. Mehdi Hüseynin «Nizami» pyesini da bu teatrdə o, tamaşaşa hazırlamışdı.

Mehdi Məmmədovun şədərv tamaşaları çox olub. Ərəblayev teatrında Şəkspirin «Şiltəq qızın yumşalması», «On ikinci gecə», Əbdürəhim boy Haqverdiyevin «Dağılan təfaq», Qoqolun «Müfettiş», Mehdi Hüseynin «Alov», Lev Tolstoyun «Canlı meyit», H.Cavidin «Xəyyam», «İblis», Mirzə Cəlilin «Doli yüksəcə», Səməd Vurgunun «İnsan», pyeslərinin quruluşu Mehdi Məmmədova aiddir. Buniar Azərbaycan teatr sonatının inciləridir.

Mehdi Məmmədovun rejissorluq sənətini qısaça səciyyələndirməli olsaq, iki mühüm mövqemi qeyd etməliyik.

Mehdi Məmmədov metnə çox da müdaxila etməyərək asas işin sohnoda qururdu. Sohnoda o, matnə, dramaturq ideyasına müasirlik prizmasından yanaşırı, onu günümüzləşdirən səsəndirir.

Mehdi Məmmədov üçün aktyor seçimi problemi yox idi. O, dram əsərində oynayacaq aktyoru elə pəsiye birinci tamaşida təqdim etdi.

Və nəhayət Mehdi Məmmədovun yaradıcılıq üslubu fəlsəfi-romantik mahiyyəti ilə seçilirdi. O, elə tamaşaları sahnenə qoyurdu ki, orada dövrün həqiqətləri kimi yaşaya bilsin, teatr içtimaiyyəti uzun müddət bu tamaşaların təsirlilə yaşasın.

Mehdi Məmmədov sənəti bu mənədə hamisəyəşar və ölməzdir.

Lalaçar MUSTAFAYEVA,
Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənat Universitetinin baş müəllimi